



# Qələbə və inkişafın hədəflənən siyaset



**A**zərbaycanda dövlət siyasetinin ayrlırmaz tərkib hissəsinə çevrilən turizm iqtisadi tərəqqi və yüksəlisin mühüm amili kimi böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev 1993-cü il-də xalqın təkidli xahişi ilə hakimiyyət qayıtdıqdan sonra kifayat qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişaf üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərin möhkəm təmol üzərində əsasını qoymuş sosial-iqtisadi siyaset strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmış, Milli Məclisdə "Turizm haqqında" Qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalamışdır.

Azerbaycanda turizm müasir hayatı tərzinin və medeniyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Belə ki, müasir dün-yamızda qlobal əhəmiyyətə malik olan turizm sahəsi həm də sosial və iqtisadi əlaqələri tənzimləməkə müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibatlarla yanaşı, biznes maraqlarını da gücləndirir.

Büyürelere yarınası, biznes maraqlarını da gidiyorlardı.

Her bir ölkə üçün əlavə gelir mənbəyini, yerli əhalinin öz məhsulunu satmaq imkanını genişləndirən turizmin inkişaf etdiyi regionlarda əhali daha çox fəal həyat terzi və gelir gətirmək vərdişlərinə malikdir. İstehsal və qeyri-istehsal funksiyasını formalaşdırın turizm sahəsi həyat üçün birinci dərəcəli tələbat növü olmasa da, insanın inkişafının və onun həyat tərzinin müəyyən sərhadları və məhdudivatları cərçi-

vəsində həll olunan vacib sahədir. Elə bu səbəbdən də dünyanın hər yerində turizmin inkişafına böyük maraq göstərilir, daha doğrusu ölkələrin sosial-iqtisadi maraqları turizm sahəsinə asaslanır.

Müstəqillik əldə etdiğdən sonra Azərbaycan Respublikasında da turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətin-də atılan addımlar bunun əyani sübutudur.

Son ilerde respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşmələr edilməsini zərurətə çevirmiştir.

Azerbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında da ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisəlerinin tikintisi, bərpası, həmcinin regionlarda turizm fəaliyyətinin dəsteklənməsi öz əksini tapmış və bu da 2004 - cü ildən başlayaraq respublikanın regionlarında turizmin inkişaf etdirilməsinə güclü təkan

Dünya iqtisadiyyatına integrasyası, neft stratejisi ve beynəlxalq layihələrin aparıcı iqtisadi həlqəyə çevrilmesi respublikamızda turizmin zəruriliyi, onun subyektlərini və istehlakçılarını dəyişdi. Azərbaycan Respublikasının inkişaf dinamikası, onun qeyri-neft sektorunun inkişafına yönəldilən strateji inkişaf layihələri və respublikanın resurs təminatı ilə ölkənin turizm inkişaf etdirilməsinə güclü təkan vermişdir.

çülür. Bununla yanaşı, "Böyük İpek Yolu"nun Azərbaycan erazisindən keçməsi ölkəmizin dünyaya in-teqrasıya olunmasına təkan vermiş, bu yolun yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizm bazarında iştirak etməsinə şərait yaratmışdır. Ümumdünya Turizm Təşkilatı belə bu gün "Böyük İpek Yolu"nun bərpasına xüsusi maraq göstərir.

2001-ci il tarixində BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvü olan Azərbaycan UNWTO-nun "Turizm naminə qlobal liderlər" kampaniyasına və "Bir milyard imkan, bir milyard turist" təşəbbüsünə qoşulmuşdur. 2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Azərbaycan Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv, İcraiyyə Şurasının 104-cü sessiyası zamanı isə 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir.

Baş Assambleyanın 22-ci sessiyası zamanı 2018-ci il üçün yenidən İcraiyyə Şurasına seçilən Azərbaycan UNWTO-nun Avropa üzrə Regional Komisiyasının 64-cü iclasında Azərbaycan Ümumdünya Turizm Təşkilatının 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin

Üzvü olmuşdur.

İstər daxili, istərsə də xarici turizmin sülhə, qarşıılıqlı anlaşmalara, bütün dünyada insanların sağlamlığına və rifahına olan təsirini sürətləndirmək və genişləndirmək, səyahət zamanı insanların təhsil almasına və medeni səviyyəsinin artırılmasına zəmin yaratmaq, az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normalarının standartlara yaxınlaşdırılmasına kömək göstərmək, turist qəbul edən ölkələrin imkan dairelərinin genişləndirilməsi, ölkələrarası əməkdaşlığın təkmilləşdirilməsi üzrə beynəlxalq agentlik rolunda çıxış etmek, turizm sahəsində milli təşkilatlar üzrə

yaranan turlara xidmət göstərmək, turist operatorları birlikləri arasında daimi əlaqə saxlanılmasına yardım etmək məqsədi daşıyan Ümumdünya Turizm Təşkilatının İcraiyye Şurasının 110-cu sessiyası 2019-cu ildə Bakıda keçirilmiş, tədbirdə dünyanın 37 ölkəsin-dən ve bir sıra beynəlxalq təşkilatdan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişdir.

Mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili il ərzində dünyada 10 mərkəz açmağı planlaşdırıldıqlarını nəzərə çatdıraraq demişdir: "Yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətindəyik. Kənd turizminin inkişafı da ÜTT-nin diqqət mərkəzindədir. Təhsil də turizm sahəsində önemlidir. İlk onlayn Turizm Akademiyası yaradılacaq. Bu Akademiya ilə insanlar fundamental bilikləre yiyələnəcək, Akademiyada ingilis və ispan dilləri tədris olunacaq. Biz tərəfdalar taparaq, Akademiyanın digər dillərdə, o cümlədən Azərbaycan dilində də fəaliyyətinə nail olmaq istərik".

145 həqiqi üzvü, 7 assosiasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri olan, mərkəzi qərargahi İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən, turizm üzrə ixtisaslaşmış beynəlxalq təşkilat - Ümumdünya Turizm Təşkilatı, dövlətlərarası, birləşkərəsi əlaqələndirmə işləri aparır.

Müstəqilliyini bərpa etdikdən az müddət sonra Azərbaycan bütün sahələrdə beynəlxalq aləmə integrasiya olunaraq həm dünyada keçirilən mötəbər tədbirlərə qatılmış, eyni zamanda bütün qapılarını dünyaya açaraq bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Bu, hər şeydən əvvəl ölkəmizdə işgüzar və mədəni turizmin inkişafına sebəb olmuşdur. Müasir dövrdə işgüzar turizm yüksək dinamikliyi, turizm biznesinin və ondan əldə edilən gəlirlərin qloballaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Turizm Təşkilatı tərəfindən

müeyyənləşdirilən işgüzar turizmə qurultay, elmi konqres və konfranslarda, istehsal seminar və müşavirələrində, yarmarkalarda, sərgilərdə, salonlarda iştirak məqsədilə həyata keçirilən səyahətlər, həmçinin dənişqolların aparılması və müqavilələrin bağlanması üçün edilən sefərlər aid edilir. İşgüzar və mədəni turizmdə kiçik qruplar üçün biliyi artırıran turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən bircənlik ekskursiyalar təşkil olunur. Bununla əlaqədar mədəni abidələrin qorunub saxlanması üzrə səmərelli tədbirlərin həyata keçirilməsi və göstərilən ərazilərə turist axınlarının idarə ediləsi mühüm əhəmiyyət daşıyır.

Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlmış əməli fealiyyətinin əsas istiqamətlərindən biri də turizm sənayesi ilə bağlıdır. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycana turizm məqsədilə gələn vətəndaşların sayı 4,6 dəfə, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 5,1 dəfə artmışdır. 2000-ci ildən bəri həyata keçirilən Dövlət proqramları, layihələr ölkənin turizm potensialından daha effektiv istifadə etmək üçün əlverişli şərait yaratmış, Azərbaycan Respublikası ilə 30 -a yaxın ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişləri imzalanmışdır. Regionlarında mehmanxana-lar, istirahət zonası, əyləncə və idman mərkəzləri - Qafqaz Hotel Şəbəkəsi, Qəbələde Qəbələ Turist Parkı, Gəndəşəhər - Shəhər Təqəvvüm Turist

Kompleksi, Olimpiya İdman Kompleksi ve s. yaradılması turizmin Azərbaycanda dövlət siyasetinin en vacib prioritetlərindən biri olduğunu təsdiqləyir.

İqtisadiyyatın mühüm sektöru olan turizm üzrə rəqabətqabiliyyətılık siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerde qərarlaşmışdır. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010-2016-ci illərdə turizmin ən sürelə inkişaf etdiyi 10 ölkə arasına daxil olmuş, həyata keçirilən məqsədönlü siyasetə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin təşkili, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gelir gətirən sahəyə çevrilmesinə şərait yaratmışdır.

Son 10 ilde Bakıda 5 beşulduzlu mehmanxana, dördulduzlu, üçulduzlu hoteller tikilmiş, bölgelərdə hotelçilik ilə bağlı çox böyük işlər görülmüşdür. Bunu nuna yanaşı, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi ərsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.

Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgelərdə əmək məşğullüğünün artması, yeni iş yerlerinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasetinin prioritet məsələlərindən biridir.

Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilir. Ölkə rəhbəri 2016-ci ilin oktyabrından etibarən əcnəbiler və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalımış, həmin vaxtdan "ASAN viza" sistemi uğurla fəaliyyət göstərməyə başlamışdır.

Dünyanı cenginə alan COVID-19 pandemiyasından əvvəl, 2019-cu il Azərbaycana gələn turistlərin sayına görə rekord il olmuş, yanvar-oktyabr ayları ərzində ölkəmizi ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 264 min nəfər artaraq təqribən 2,7 milyona çatmışdır. Həmin ilde Azərbaycana gələn xarici vətəndaşların sayı 3 milyondan artıq olmuşdur. Son illərdə ölkədə turizm sektorù 3,3 dəfə böyümiş, ölkənin bu sahədə potensial əhəmiyyətli dərəcədə saxlaşmışdır.

Azerbaycanın turizm potansiyalinin günden-güne daha da güçleneceyi artıq bir reallıqdır. Qədim Şuşa, elecə de işğaldan azad edilin bütün ərazilər sürtüdürücür. Azerbaycanın mədəniyyət, və incəsə-

ratla dirçəllir. Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Şuşada tarixi "Xarıbülbül" festivalı və "Xarıbülbül" oteli yenidən yaranır. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpə edilir, müasir turizm infrastrukturunu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması Şuşanın yaxın gələcəkdəki heyətamız siması olacaq. İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər nadir təbiət möcüzələrinə sahib olan Şuşa yaxın illərdə nəinki Azərbaycanın, bütün türk və islam dünyasının, Qafqaz coğrafiyasının, eləcə də dünya-nın əsas turizm mərkəzlərindən birinə çevriləcək.

Mehparə ƏLİYEVA,  
“Respublika”.